

**Milli hesablar və makroiqtisadi göstəricilər statistikasına dair 1-invest**  
**Nö-li rəsmi statistika hesabatı üzrə statistika prosesləri**  
 (“Statistik Biznes - Prosesin Ümumi Modeli” əsasında)

<b>Nö</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
<b>1</b>	<b>Tələbatların müəyyənləşdirilməsi</b>	Milli hesablar və makrostatistik göstəricilər statistikasını üzrə ümumi tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, istifadəçilərin tələbi, əmrlər, qərarlar, sərəncamlar	BVF, MHBSF, DSK	Rəsmi statistika hesabatlarının təkmilləşdirilməsi
1.1	İnformasiyaya olan tələbatların müəyyənləşdirilməsi	Milli hesablar və makrostatistik göstəricilər statistikasını üzrə yekun informasiyaya olan tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, istifadəçilərin tələbi, əmrlər, qərarlar, sərəncamlar	BVF, MHBSF, DSK	Məlumat istifadəçilərinin tələbatının öyrənilməsi
1.1.1	Ölkə siyasətinin həyata keçirilməsi üçün verilən qərarlara (sərəncam, qərar və s.) baxış	Milli hesablar və makrostatistik göstəricilər statistikasını ilə əlaqədar mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış	Fərman, sərəncam, qərar, hesabatlar, təqdimatlar	İcra və nəzarətədiçi orqanlar (siyasi dairələr)	Yeni təkliflərin müəyyənləşdirilməsi
1.1.2	Komitənin əmr və qərarlarının tələbləri	Milli hesablar və makrostatistik göstəricilər statistikasını ilə əlaqədar Dövlətstatkomun əmr və qərarlarına baxış	Əmrlər, qərarlar, sərəncamlar, hesabatlar, təqdimatlar	DSK	Yeni təkliflərin və istiqamətlərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.3	Sorğuların, beynəlxalq təcrübənin və digər ölkələrin təcrübəsinin araşdırılması və təhlili	Milli hesablar və makrostatistik göstəricilər statistikasını üzrə BVF, MHBSF-dən daxil olmuş materiallara baxış	Milli hesablar və makrostatistik göstəricilər statistikasını üzrə BVF, MHBSF -in sənədləri	BVF, MHBSF üzrə məlumat mənbələri və nəşrlər	Milli hesablar və makrostatistik göstəricilər statistikasının təkmilləşdirilməsi ilə bağlı təkliflərin layihəsi
1.1.4	İstifadəçilərlə görüşlərin təşkili və təhlili	Milli hesablar və makrostatistik göstəricilər statistikasının təşkilinə və aparılmasına dair istifadəçilərlə görüşlərin təşkili və təhlili	Görüşlərin, iclasların protokolları	DSK	Yeni təkliflərin və istiqamətlərin müəyyənləşdirilməsi
1.2	Tələbatların müzakirəsi və təsdiqi	Milli hesablar və makrostatistik göstəricilər statistikasını üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar MB, MN, İSN ilə müzakirələrin aparılması, razılaşdırılması və yeni hesabat formalarının təsdiqi	MB, MN, İSN - dən daxil olmuş təkliflər	MB, MN, İSN, DSK	İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənləşdirilməsi

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
1.2.1	Maraqlı tərəflərlə məsləhətləşmə	Hesabat təqdim edən tərəflərlə yazılı və şifahi müzakirələrin təşkili	Görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	DSK	Təkliflərin müzakirəsi və təhlili
1.2.2	Məlumatların mövcudluğunun araşdırılması	Təkliflərin və mövcud olan məlumatların müqayisəsi	Milli hesablar və makroiqtisadi göstəricilər statistikasının iş bölgüsü	DSK	Yeniləşmə
1.2.3	Məsələnin elmi-metodoloji şüraya təqdim olunması	Əldə edilə biləcək məlumatlar üzrə statistik hesabat formasının / metodoloji materialın layihəsinin hazırlanması və Elmi-metodoloji şüranın müzakirəsinə təqdim olunması	MB, MN, İSN ilə razılaşma məktubları	DSK	Elmi-metodoloji şüranın protokolu və ya qərarı
1.2.4	Rəsmi razılığın əldə edilməsi	Hesabat formasının/metodoloji materialların layihəsinin Elmi-metodoloji şürada bəyənilmiş versiyalarının rəsmi şəkildə razılaşdırılması	Metodoloji şürada bəyənilmiş layihənin MB, MN, İSN ilə razılaşdırılması	MB, MN, İSN, DSK	MB, MN, İSN -dən daxil olmuş razılıq məktubları
1.2.5	Tələbatın təsdiq olunması	Hesabat formasının metodoloji materialların təsdiq üçün təqdim olunması	MB, MN, İSN -dən daxil olmuş razılıq məktubları və Elmi-metodoloji şüranın rəyi	MB, MN, İSN və DSK	Dövlətstatkomun sərəncam və qərarları
1.3	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	Çıxış statistik məhsulun keyfiyyətinin müəyyənləşdirilməsi	Dövlətstatkomun sərəncam və qərarları	DSK	Dəyişən konseptual anlayışlar, çıxış cədvəlləri
1.4	Anlayışların eyniləşdirilməsi	Anlayışların təkmilləşdirilməsi	Standartlar, anlayışların yoxlanılmasına nəzarət	BVF, MHBSF, DSK, ƏN	Təkmilləşdirilmiş anlayışlar
1.4.1	Tələb olunan göstəricinin ölkə qanunvericiliyi ilə uyğunluğu	Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması	Qanunvericilik	DSK, ƏN	Təkmilləşdirilmiş göstəricilər sistemi
1.4.2	Göstəricinin digər sahələrlə uyğunluğu	Göstəricinin digər sahələrlə uyğunluğunun təmin edilməsi	Digər sahələrin materialları	DSK	Təkmilləşdirilmiş göstəricilər sistemi
1.4.3	Göstəricinin beynəlxalq müqayisəliliyinin təmin olunması	Göstəricinin beynəlxalq müqayisəliliyinin təmin olunması	Beynəlxalq göstəricilərə dair materiallar	BVF, MHBSF, DSK	Təkmilləşdirilmiş konsepsiyalar və göstəricilər sistemi
1.5	Məlumatların və metaməlumatların mövcudluğunun yoxlanılması	Daxili və xarici məlumat mənbələrinin müəyyən edilməsi	Elmi-metodoloji şürada bəyənilmiş layihənin MB, MN, İSN ilə razılaşdırılması, Dövlətstatkomun sərəncam və qərarları	DSK	Razılaşmalar, strategiyalar, təhlillər

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
1.5.1	Statistik vahidlərin müəyyənləşdirilməsi, maraqlı tərəflərlə məsləhətləşmə	Statistik vahidlərin müəyyənləşdirilməsi, maraqlı tərəflərlə məsləhətləşmə	Reyestr məlumatları, təhlillər, sazişlər	DSK	Statistik vahidlərin müəyyənləşdirilməsi
1.5.2	İnzibati məlumat mənbələrinin öyrənilməsi	İnzibati məlumat mənbələrinin öyrənilməsinin təmin edilməsi	İnzibati mənbə məlumatları, təhlillər, sazişlər, qərarlar	DSK	İnzibati mənbələrdən toplanacaq məlumatların müəyyənləşdirilməsi
1.5.3	İnzibati mənbələrin metodologiyasının təhlili	İnzibati mənbələrin metodologiyasının təhlilinin təmin edilməsi	Metadologiya, təhlillər, qərarlar	DSK	İnzibati mənbələrdən istifadəyə dair metodologiya
1.5.4	Metaməlumatların mövcudluğunun yoxlanılması	Metaməlumatların mövcudluğunun yoxlanılması	Təhlillər	DSK	İlkin məlumatlar və metaməlumatların strategiyası
1.5.5	Hüquqi çərçivələrin müəyyənləşdirilməsi	Məlumatların toplanması yollarının həlli, hüquqi şərtlərin, məktublarnın hazırlanması	Təhlillər, qiymətləndirmə	DSK	Hüquqi şərtlər, qeydlər, məktublar, məsələlərin həlli üçün tədqiqatlar
1.5.6	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Təhlillər	DSK	Təkliflər
1.5.7	Ehtiyac duyulan məlumatla mövcud məlumat arasındakı əskikliyin təsbit edilməsi	Ehtiyac duyulan məlumatla mövcud məlumat arasındakı əskikliyin təsbit edilməsinin təmin edilməsi	Təhlillər, təkliflər	DSK	Mövcud məlumat arasındakı əskikliyin müəyyənləşməsi
1.5.8	Çatışmayan məlumatları toplamaq üçün strategiyanın hazırlanması	Çatışmayan məlumatları toplamaq üçün strategiyanın hazırlanmasının təmin edilməsi	İnzibati mənbə məlumatları, təhlillər, təkliflər,	DSK	Strategiyanın hazırlanması
1.6	İqtisadi əsaslandırmanın hazırlanması	İş planının layihəsinin hazırlanması, büdcənin müəyyənləşdirilməsi	Layihələr, qiymətləndirmələr	DSK	İş planı, büdcə
1.6.1	Risqlərin təhlili	Risqlərin və faydaların qiymətləndirilməsi	Təhlillər	DSK	Risqlərin və faydaların parametrləri
1.6.2	Xərclərin qiymətləndirilməsi	Xərclərin hesablanması və müəyyənləşdirilməsi	Təhlil, maliyyə sənədləri və sərəncamlar	DSK	Xərclərə dair sənədlər
1.6.3	Smetanın təsdiqi	Büdcənin təsdiqi	Xərc maddələri, maliyyə sənədlərinin layihəsi	DSK	Təsdiqlənmiş büdcə
<b>1-ci mərhələnin yekunu. Tələbatlar müəyyənləşdi</b>					

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
<b>2</b>	<b>Layihələndirmə</b>	1-invest nömrəli hesabat formasının doldurulmasına dair göstərişlərin və formanın fərdi elektron maşınlarında işlənməsi proqramı üçün məsələ qoyuluşunun hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1	Çıxış məhsulun layihəsi	Çıxış cədvəllərinin layihəsi və məhsullar	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.1	Çıxış maketlərinin və fərdi çıxış cədvəllərinin hazırlanması və razılaşdırılması	Məhsulların keyfiyyəti üçün məqsədlərin müəyyənləşdirilməsi	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.2	Çıxış statistik məhsulların işlənilib hazırlanması	Çıxış statistik məhsulların işlənilib hazırlanmasının təşkil edilməsi	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK (BHM)	Çıxış cədvəllərinin maketi
2.1.3	İnformasiya massivlərinin təyin olunması	İnformasiya massivlərinin təyini	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Məsələ qoyuluşunun layihəsi
2.1.4	Metaməlumatların hazırlanması	Hesabatın, metaməlumatların doldurulmasına dair təlimatların təkmilləşdirilməsi	Metaməlumatlar	DSK	Təkmilləşdirilmiş metaməlumatlar
2.2	Göstəricilərin izahlarının layihəsi	Göstəricilərin izahlarının layihəsi, müayinələr, registr məlumatları	Razılaşmalar, qərarlar, registr məlumatları	DSK	İzahların uyğunluğu
2.2.1	İzahların hazırlanması və razılaşdırılması	İzahların hazırlanması və razılaşdırılması	Razılaşma məktubları	DSK	İzahların uyğunluğu
2.2.2	İzahların təsdiqi	Registrin aktuallaşdırılması	Qərarlar	DSK	Aktuallaşdırılmış registr
2.2.3	İzahların inteqrasiyası	Registrin aktuallaşdırılması	Registr	DSK	Aktuallaşdırılmış registr
2.3	Məlumatların toplanması metodologiyasının layihəsi	Hesabatın əhatə dairəsinin müəyyənləşdirilməsi	Metaməlumatlar	MB, MN, İSN, DSK	Metaməlumatların layihəsi
2.3.1	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi və təkmilləşdirilməsi	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi və təkmilləşdirilməsinin təmin edilməsi	Məsələ qoyuluşu	DSK	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi
2.3.2	Məlumatların toplanması alətlərinin araşdırılması	Məlumatların toplanması alətlərinin araşdırılmasının təmin edilməsi	Razılaşma məktubları	DSK	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
2.3.3	Metodologiyanın hazırlanması və razılaşdırılması	Milli hesablar və makrostatistik göstəricilər statistikasına dair metodologiyanın MB, MN, İSN ilə razılaşdırılması üçün yazılı müraciət olunması	Metaməlumatların layihəsi	MB, MN, İSN, DSK	MB, MN, İSN ilə yazılı razılaşma (məktub)
2.3.4	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Milli hesablar və makrostatistik göstəricilər statistikasına dair metodologiyanın layihələrinin Elmi-metodoloji şuraya təqdim olunması	MB, MN, İSN -dən daxil olan razılaşma məktubları	MB, MN, İSN, DSK	Elmi-metodoloji şuranın sənədləri, protokolu
2.3.5	Məlumatların toplanması metodologiyasının təsdiqi	Milli hesablar və makrostatistik göstəricilər statistikasına dair metodologiyanın təsdiqi	Elmi-metodoloji şurada MB, MN, İSN -dən daxil olan razılaşma məktublarına baxılması	MB, MN, İSN, DSK	Metodologiyanın təkmilləşdirilməsi barədə qərar
2.3.6	Məlumatların toplanması metodologiyasının icraya qəbulu	Metodologiyanın icrası	Məktublar, göndərilən sənədlərin qeydiyyatı jurnalı	DSK	Metodologiya
2.4	Məcmu hüdudlarının və seçmənin (müşahidənin) metodologiyasının layihəsi	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmə planı	DSK	Aktuallaşmış registr
2.4.1	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyənəşdirilməsi	Seçmə planı	DSK	Statistik vahidlərin siyahısı
2.4.2	Seçmə planının tərtibi	Seçmə planının tərtibi	Seçmə planı	DSK	Seçmənin (müşahidənin) planı
2.5	Statistik əməliyyatların metodologiyasının layihəsi	Statistik əməliyyatların metodologiyasının layihəsi	Razılaşma məktubları, Elmi-metodoloji şuranın qərarı	DSK	Statistik məlumatların işlənməsi metodologiyası
2.5.1	Metodologiyanın hazırlanması və razılaşdırılması	Metodologiyanın hazırlanması və razılaşdırılmasının təmin edilməsi	Hesabatlar	DSK	Metodologiya
2.5.2	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Elmi-metodoloji şuranın qərarı	DSK	Metodologiya
2.5.3	Metodologiyanın təsdiqi	Metodologiyanın təsdiqinin təşkil edilməsi	Metodologiyanın təsdiqə təqdim edilməsi	DSK	Təsdiqlənmiş metodologiya
2.5.4	Metodologiyanın icraya qəbulu	Metodologiyanın icraya qəbul edilməsi	Qərar	DSK	Metodologiya

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
2.6	İstehsal sisteminin və texnoloji prosesin layihəsi	Milli hesablar və makrostatistik göstəricilər statistikasına dair məlumatları özündə əks etdirən hesabat formasının "Statistik işlər proqramı"na daxil edilməsi	İş planı, "Statistik işlər proqramı"	DSK	İş planının hazırlanması
2.6.1	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	Planın layihəsi	DSK	İş planının layihəsinin hazırlanması
2.6.2	Layihələrin baxılması	İş planına, cədvəllərə baxış	Planın layihəsi	DSK	Hazırlanmış iş planı
2.6.3	İş planlarının təsdiqi	Statistik işlər proqramının təsdiqi	Statistik iş planı	DSK	İş planının təsdiqi
<b>2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi</b>					
<b>3</b>	<b>İstehsal sisteminin yaradılması</b>	Proses komponentlərini yaratmaq	Alətlər	DSK	İstehsal sistemi
3.1	Məlumatların toplanması vasitələrinin yaradılması	Sistemin yaradılması	Məsələlər, alətlər	DSK, BHM	İstehsal sistemi
3.2	Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Proses komponentlərinin yaradılması	Alətlər	DSK	Yaradılma komponentləri
3.2.1	Texniki dəstək imkanlarının yaradılması	Texniki yardım məsələləri	Texniki məsələlər	DSK	Texniki yardım
3.2.2	Proqram təminatının hazırlanması	Hesabatın online qaydada toplanması üçün proqram təminatının hazırlanması	Texniki məsələlər	DSK	Proqram təminatı
3.3	Texnoloji prosesin formalaşdırılması	Hesabatın hazırlanması	Məsələ qoyuluşu	DSK (BHM)	Hesabatlar
3.4	İstehsal sisteminin sınaqdan keçirilməsi	İstehsal sisteminin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK	Təhvil almaq
3.5	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK	Təhvil almaq
3.6	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	Kadrlar, istehsal sistemi	DSK	Səriştəlilik, istehsal sistemi
3.6.1	İstehsal sisteminin tətbiqi ilə kadrların öyrədilməsi, texniki dərslərin keçirilməsi	Kadrların bilik səviyyəsinin artırılması	Dövlətstatkomun əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
3.6.2	İstehsal sisteminin tətbiqi	İstehsal sisteminin tətbiqi	Prosesin sənədləşdirilməsi	DSK	İstehsal sisteminin tətbiqi
<b>3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı</b>					
<b>4</b>	<b>Məlumatların toplanması</b>	Zəruri məlumatların toplanması	Statistik məlumatlar	DSK	Məlumatlar
4.1	Seçmənin aparılması	Müayinəyə cəlb ediləcək statistik vahidlərin registrə daxil edilməsi	Seçmənin müəyyənəşdirilməsi	DSK	Statistik vahidlərin dövlət registri
4.2	Məlumatların toplanmasına hazırlıq	Məlumatların toplanmasına hazırlığın təmin edilməsi	Hesabat	DSK	Statistik məlumatlar
4.2.1	Kadrların seçilməsi və təlimi	Kadrların bilik səviyyəsinin artırılması	Dövlətstatkomun əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
4.2.2	Sorğu vərəqələrinin (hesabat formalarının) və digər materialların nəşri və paylanması, elektron versiyalara girişin təmini	Dövlətstatkomun veb sahifəsində Milli hesablar və makrostatistik göstəricilər statistikasına üzrə bütün statistik vahidlər üçün hesabatın girişin təmin edilməsi	1-invest hesabatı üçün nəzərdə tutulmuş statistik vahidlərin registri	DSK	Məlumatlar
4.2.3	Proqram vasitələrinin kompüterlərə və ya serverə yüklənməsi	1-invest hesabatının onlayn rejimdə toplanması üçün proqram təminatının veb sahifədə yerləşdirilməsi	Məsələ qoyuluşu	DSK	Proqram təminatı
4.3	Məlumatların toplanmasının həyata keçirilməsi	Hesabatın onlayn rejimdə toplanması	Məsələ qoyuluşu	DSK (BHM, YSO)	Məlumatlar
4.3.1	YSO və BHM üçün iş planlarının tərtibi	YSO və BHM üçün iş planlarının tərtibi	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Cədvəl
4.3.2	YSO, BHM və Aparatın sahə şöələrindən və inzibati mənbələrdən aralıq hesabatların və məlumatların alınması	1-invest hesabatının onlayn rejimdə toplanması, Aparatın sahə şöələrindən və inzibati mənbələrdən zəruri məlumatların alınması	Statistik işlər proqramı və yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Məlumatlar
4.4	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatlar	DSK	Məlumatlar
<b>4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırdır</b>					

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
5	<b>Məlumatların işlənməsi</b>	Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünlüyün yoxlanılması və redaktə, inpyutasiya, çəkilerin hesablanması	Məlumatlar	DSK	Statistik məlumatlar
5.1	Məlumatların birləşdirilməsi	Məlumat mənbələrinin əlaqələndirilməsi və statistik registr	Məlumatlar və registr	DSK (BHM)	Məlumatların birləşdirilməsi
5.2	Təsnifləşdirmə və kodlaşdırma	Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması	Ölçü vahidləri, təsnifatlar	DSK (BHM)	Məlumatlar
5.3	Baxış, düzgünlüyün yoxlanılması və redaktə	Baxış, düzgünlüyün yoxlanılması və redaktə	Məlumatlar	DSK	Məlumatların yoxlanılması
5.3.1	Məlumatların ilkin yoxlanılması	Onlayn rejimdə hesabatın yoxlanılması	Məlumatlar	DSK (BHM)	Məlumatların keyfiyyəti
5.3.2	Keyfiyyətə nəzarət cədvəllərinin təhlil olunması və xətalardan aşkar olunması	1-invest hesabatı üzrə məlumatların düzgünlüyünün yoxlanılması	Uyğunsuzluqların qeydiyyatı jurnalı	DSK	Məlumatların keyfiyyəti
5.3.3	Keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi	1-invest hesabatı üzrə keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi	Keyfiyyətə nəzarət cədvəlləri	DSK (BHM)	Məlumatların keyfiyyəti
5.4	Məlumatların inpyutasiyası (redaktəsi)	Təkrarlanan səhvlərin və buraxılmış məlumatların müəyyənləşdirilməsi	Məlumatlar	DSK	Hesablanmış məlumat
5.4.1	İnpyutasiya elementlərinin təyin olunması	İnpyutasiya elementlərinin təyin olunması	Məsələ qoyuluşu	DSK	Məlumatlar
5.4.2	İnpyutasiyanın aparılması	İnpyutasiyanın aparılması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK	Məlumatlar
5.4.3	İnpyutasiya üzrə qeydlərin aparılması	İnpyutasiya üzrə qeydlərin aparılması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK	Məlumatlar
5.5	Yeni göstəricilərin və statistik vahidlərin formalaşdırılması	Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması	Monitorinqin nəticələri	DSK	Dəyişənlər
5.6	Çəkilerin hesablanması	Çəkilerin hesablanması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK (BHM)	Məlumatlar
5.7	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK (BHM)	Məlumatlar
5.8	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumatlar	DSK (BHM)	Mikro-məlumatların saxlanması
<b>5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırdır</b>					



<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
<b>6</b>	<b>Təhlil</b>	Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanması, nəticələrin izahı, yekun nəticələrinin formalaşdırılması	Məlumatlar	DSK	Hazır məlumatlar
6.1	İlkin nəticələrin hazırlanması	1-invest hesabatı üzrə ilkin nəticələrin hazırlanması	İlkin nəticələr	DSK	Çıxış cədvəlləri
6.1.1	İlkin nəticələrin əldə edilməsi	İlkin nəticələrin əldə edilməsi	İlkin nəticələr	DSK	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.2	Mövsümi düzəlişlərin aparılması	Mövsümi düzəlişlərin aparılması	Məlumatlar	DSK	Aidiyyəti üzrə məlumatlar
6.2	Nəticələrin yoxlanılması	Nəticələrin yoxlanılması	İlkin nəticələr	DSK	Əldə edilmiş nəticələr
6.2.1	Hesabat intizamının yoxlanılması	Hesabat intizamının yoxlanılması	Statistik işlər proqramı	DSK (BHM)	Hesabatı vaxtında təqdim etməyən statistik vahidlərin aşkar edilməsi
6.2.2	Uyğunsuzluq və xətalərin aşkara çıxarılması	İlkin məlumatlarda səhvlərin və uyğunsuzluqların aşkara çıxarılması	Statistik işlər proqramı	DSK	Hesabatı səhvlərlə təqdim edən statistik vahidlərin aşkar edilməsi
6.2.3	Nəticələrin redaktə edilməsi	Nəticələrin redaktə edilməsi	Redaktə	DSK	Hazır məlumatlar
6.3	Nəticələrin izahları	Çıxış məlumatları əsasında tam izahların hazırlanması	Hesabatların yekunları	DSK	Məlumatlar
6.4	Məxfiliyin qorunmasına nəzarət	İlkin məlumatların məxfi saxlanılması	Hesabatların yekunları	DSK (BHM)	İlkin məlumatların məxfiliyinə nəzarət
6.5	Nəticələrin yekun formalaşdırılması	Yekun nəticənin hazırlanması	Hesabatların yekunları	DSK	İstifadəçilər üçün yekun nəticələr
<b>6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılmaya hazırdır</b>					
<b>7</b>	<b>Yayıma</b>	Milli hesablar və makrostatistik göstəricilər statistikasına dair göstəricilərin yayılması	Təhlil və məlumatlar	DSK	Təhlil və məlumatlar
7.1	Çıxış məlumatlar sisteminin yeniləşdirilməsi	Milli hesablar və makrostatistik göstəricilər statistikasına dair göstəricilərin aktuallaşdırılması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2	Yayılan məhsulların istehsalı	Milli hesablar və makrostatistik göstəricilər statistikasına dair	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
		göstəricilərin istehsalı			
7.2.1	Məhsul komponentlərinin hazırlanması	Məhsul komponentlərinin hazırlanması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2.2	Məcmuə və digər nəşrlərin istehsalı	Milli hesablar və makrostatistik göstəricilər statistikasını	DSK	DSK	Azərbaycanın milli hesabları adlı statistik məcmuənin hazırlanması
7.2.3	Məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi	Milli hesablar və makrostatistik göstəricilər statistikasını üzrə illik məlumatların veb bazada yerləşdirilməsi	1-invest nömrəli hesabatın yekun məlumatları	DSK	Milli hesablar və makrostatistik göstəricilər statistikasını haqqında yekun məlumatların veb bazada yerləşdirilməsi
7.2.4	Ekspres-məlumatların və təhlili məruzələrin hazırlanması	Milli hesablar və makrostatistik göstəricilər statistikasına dair göstəriciləri xarakterizə edən təhlili məruzənin hazırlanması	1-invest nömrəli hesabatın yekun məlumatları	DSK	Təhlili məruzə
7.3	Yayılan məhsulların buraxılışının idarə edilməsi	Milli hesablar və makrostatistik göstəricilər statistikasına dair göstəricilərin buraxılışının idarə edilməsi	Statistik (iqtisadi) təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK	İstifadəçiləri xəbərdar etmək
7.3.1	Təhlil üzrə iş planlarının hazırlanması	Təhlil üzrə iş planlarının hazırlanması	Statistik təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK	İstifadəçiləri xəbərdar etmək
7.3.2	Buraxılış təqviminin hazırlanması	İstifadəçiləri xəbərdar etmək	Təqvim	DSK	Statistik məcmuənin buraxılışı
7.3.3	Buraxılışın idarə edilməsi	Buraxılışın idarə edilməsi	Məhsullar	DSK	İstifadəçi məmnunluğu
7.4	Yayılan məhsulların təşviqi	Yayılan məhsulların təşviqi	Məhsulların yayılması	DSK	Məhsulların idarə edilməsi
7.5	İstifadəçilərin sorğularının idarə edilməsi	Milli hesablar və makrostatistik göstəricilər statistikasını üzrə daxil olan sorğuların cavablandırılması	Komitənin sədri və ya sədrin müavinlərinin tapşırığı	DSK	İstifadəçilərin tələblərinə cavab
<b>7-cı mərhələnin yekunu. Statistik məlumatlar yayımlandı</b>					
<b>8</b>	<b>Arxivləşdirmə</b>	Arxivləşdirmə	İşlərin nomenklaturası, məlumatlar və	DSK	Arxivləşdirmə

<b>№</b>	<b>Prosesin adı, fəaliyyət</b>	<b>İşin adı</b>	<b>Giriş materialı</b>	<b>Təchizatçı</b>	<b>Nəticə</b>
			metaməlumatlar		
8.1	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	İşlərin nomenklaturası	DSK	Sənədlər
8.2	Arxivin idarə edilməsi	Arxivin idarə edilməsi	İşlərin nomenklaturası	DSK	Sənədlər
8.3	Məlumatların və metaməlumatların saxlanması	Məlumatların və metaməlumatların saxlanılmasının təmin edilməsi	Məlumatlar və metaməlumatlar	DSK (BHM)	Arxivləşdirmə
8.4	Məlumatların və metaməlumatların məhv edilməsi	Məlumatların və metaməlumatların məhv edilməsinin təşkil edilməsi	Məlumatlar və metaməlumatlar	DSK	Məhv edilməsi
<b>8-cü mərhələnin yekunu. Arxivləşdirmə həyata keçirildi</b>					
<b>9</b>	<b>Qiymətləndirmə</b>	Proseslərin qiymətləndirilməsi	Materialların qiymətləndirilməsi	DSK	Qiymətləndirmə
9.1	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	DSK	Qiymətləndirmə
9.2	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	DSK	Qiymətləndirmə
9.3	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	DSK	Qiymətləndirmə
<b>9-cü mərhələnin yekunu. Qiymətləndirmə</b>					

*DSK – Dövlət Statistika Komitəsi*

*BHM – Baş Hesablama Mərkəzi*

*YSO – Yerli Statistika Orqanları*

*BVF-Beynəlxalq Valyuta Fondu*

*MHBSF - Maliyyə Hesabatlarının Beynəlxalq Standartları Fondu*

*İSN- İqtisadiyyat və Sənaye Nazirliyi*

*MB-Mərkəzi Bank*

*MN- Maliyyə Nazirliyi*

*ƏN-Ədliyyə Nazirliyi*

